

Gənclərin beynəlxalq Bakı məclisi

Bakıda II Beynəlxalq Multikulturalizm Gənclər Forumu öz işini başa çatdırıb. “Gənclər çoxmədəniyyətli mühitdə sülh quruculuğunun elçiləri kimi” mövzusunda həsr edilən 1 həftəlik Forum Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) ilə birgə təşkil edilmişdi.

Mərkəzin icraçı direktoru Rəvan Həsənov bildirib ki, forumun mövzusu tam əhatə olunub. “İştirakçılar Bakı, Xankəndi və Şuşada toplanaraq faydalı müzakirələr apardılar, bir daha əminlik yarandı ki, gənclər multikultural dünyada sülh quruculuğunun əsas qüvvəsidir. Qonaqlar, həmçinin multikulturalizmin Azərbaycan nümunəsini yaxından görüb şahid oldular ki, bu model sadəcə bir şüar deyil, dövlət siyasəti, gündəlik həyat tərzii və birgəyaşayış fəlsəfəsidir”.

Gənclər və idman naziri Fərid Qayıbov gənclərin Azərbaycan hökuməti üçün əhəmiyyətindən bəhs edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclər üçün müxtəlif səpkili tədbirlərin keçirildiyini



diqqətə çatdırıb.

ICESCO-nun Bakı regional ofisinin direktorunun müavini Məryəm Qafarzadə deyib ki, mədəniyyətlərəarası dialoqun və sülhün təşviqinə sadıqlıq ruhlandırıcı və təqdirəlayiqdir: “Sülh İslamda dərin kök salmış əsas dəyərdir və ICESCO-nun missiyasının mərkəzi sütunudur. ICESCO uzun müddətdir sülh, təhsil və mədəniyyətlərəarası dialoqu müdafiə edir. Azərbaycan, Özbəkistan, Tacikistan, Qazaxıstan və Qırğızıstana xidmət edən Bakıdakı regional ofisimiz əməkdaşlığa, mədəni mü-

badilə və barışığa təkan verən proqram və təşəbbüslərin həyata keçirilməsində fəal iştirak edir. Bakı, Xankəndi və Şuşada keçirilən bu Forum gəncliyin, birliyin və ümumi dəyərlərin gücünün sübutudur”.

Nordik Münəqişələrin Transformasiyası Mərkəzinin direktoru Noufal Abboud və Stirlinq Fondunun regional direktoru Mohamed Dahab Forumun əhəmiyyətinə toxunaraq, tədbirin gənclər üçün faydalı olduğunu bildiriblər.

XQ